

# YURD ÜÇÜN, EL ÜÇÜN YAŞAYAN ELMİN


**Şəhid çavuş Elmin Əvəz oğlu Mirzəyevin (20 fevral 1995-ci il Xocavənd rayonunun Əmirallar kəndi - 2 oktyabr 2020-ci il Füzuli rayonu) əziz xatırsınə həsr olunur.**



Qəhrəmanlar vətən üçün doğulub sonda elə sevdikləri vətənə də qurban gedirlər. Onların neçə il davam etməsindən asılı olmayaraq yaşadıqları ömür payının mənə və mahiyyəti yalnız budur, bundan ibarətdir. Bu yol üçün yaşayış bu yolda canlarını fəda edirlər qəhrəmanlar. Sınaqlarını hər dərəcə, hər əzabə, hər çətinliyə sıparırlar. Qəhrəman olmaq asan iş deyil. Bunun üçün hər şəyden əvvəl özünü, taleyini, gələcək üçün qurdugun planlarını və gələcək həyatını bir kənara qoymalısan. Fikirləşməlisən ki, elə bil heç bunlar olmayıb. Özünü, ailəni, sevdiklərini yox, yalnız Vətənini, torpağını, bu torpağa ayağınnı basan saysız-hesabsız yurdaşalarını, soydaşlarını, onların gələcəklərini düşünməlisən və ancaq bu yolda həyatını davam etdirməlisən. Qəhrəmanlar üçün həyatın mənəsi yalnız budur. Onlar son dərəcə vətənpərvər olurlar, o dərəcədə vətəni sevirlər ki, Allah tərəfindən seçildiklərindən və sonunda şəhadət olan çox çətin bir sınaqda düşdüklərindən belə xəbərsiz olurlar. Onsuz da bundan xəbərləri olsa belə yənə də yollarından dönməzdilər. Qəhrəmanlar, fədakarlar, xilaskarlar öz-özlüyündə vətən həyatı yaşıyırlar. Vətən üçün yaşadıqları həyat sonda elə vətən həyatına çevrilir. Qəhrəmanlar bir nəslin tarixinə, taleyinə, fəxri, iftixar rəmziyə və vətəninə çevrilirlər. Ona görə ki, vətən üçün yaşayır, vətənə qurban gedir və əbədi istirahətlərini vətən torpağının altında edirlər. Onların canları da vətən torpağı qarışaraq elə vətənin özüne döñür, çevrilir, vətənləşirler.

Azərbaycan torpağı saysız-hesabsız Vətən qəhrəmanları, yurd, torpaq sevdalıları yetişdirir. Xalqımızın övladları, fədalıları, vətən təşənləri hələ era-mızdan əvvələ qədər gedib çıxan dövrlerdən üzü bəri öz torpaqlarını canları bahasına qorumuş və son nəfəslərində də övladlarına bunu vəsiyyət etmişdilər. Bu torpaqlarda yaşamış bizlər qəhrəman xalq olaraq tarix boyu igid oğullar, kişi qeyrəti qızlar yetişdirmiş, bu onənəyə həmişə sadıq qalmış və onu heç zaman pozmamışq. Elə buna görə də zaman-zaman vətən oğullarının, qızlarının qəhrəmanlığı

dəstən kimi dillərdə dolaşıb, ozanlar, aşığıqlar, şairlər bu igidlərin sücaetini nəzmə, nəsrə, saza-sözə çəkməyi özlərinə borc biliblər. Buna görə yaranıb neçə-neçə qəhrəmanlıq dəstənlərimiz. Bəzi tanınmış ölkələrdən və millətlərdən forqlı olaraq, biz özümüzdən nağıl, hekayə düzəltməmiş, super-qəhrəmanlara ehtiyac duymamışq. Axi hənsi xalq Cavanşiri, Babəyi, Tomrisi, Koroğlunu, Qaçaq Nəbini, Həcəri bir kənara qoyub super-qəhrəmanlardan danışar? Bizim tarixən heç bir zaman buna ehtiyacımız olmayıb. Çünkü bizim özümüzə görə super-qəhrəmanlarımız və onların xatırsınə yazılın, gələcəyə müraciət qoyulan qəhrəmanlıq dəstənlərimiz, şeirlərimiz, nəğmələri-



miz olub. Əgər həmin qəhrəmanlarımız olmasayıb, bu gün gələcək nəslə miras qoymağımız bir vətənimiz də olmazdı. Və əgər qəhrəmanlıq dəstənlərimiz olmasayıb, nəsiller bu qəhrəmanlıqlardan xəbərsiz qalacaq, tarixindən xəbərsiz və onu öyrənməkdən məhrum olacaqdı. Ona görə də biz ənənəmizə sadıq qalaraq həmişə qəhrəmanlarımızdan, igidlərimizdən, ərənlərimizdən, şəhidlərimizdən yazmalı və onları var gücümüzə bütün elə-obaşa, türk-islam dünyasına, hətta bütün dünyaya tanıtılmalıdır. Şəhidişlər Allah qatında vəzifəsi vətən torpağını xilas etməkdirdə, bizim də Allah qatında borcumuz onları sona qədər tənitmaq və bu dünyadakı həyat yollarına əlişqən tətmaq, bu işi daim sələləndirməkdir. Bu dəfə haqqında səhəbət aqacağım qəhrəmanımızın barəsində vikipedia şəhifəsi hazırladığım və qəhrəmanlığımı şeir həsr etdiyim, doğduğu vətən torpağı Xocavəndinin işgal olunduğu gün şəhadət qoysunan şəhid çavuş Elmin Əvəz oğlu Mirzəyevdir.

Elmin Əvəz oğlu Mirzəyev 20 fevral 1995-ci ilde Ağcabədi rayonunun Avşar kəndində dünyaya göz açıda, əslən Xocavənd rayonunun Əmirallar kəndindən döñür. Belə ki, 1992-ci ilde Xocavənd rayonunun Əmirallar kəndindən tez-tez söz açıldı. O, Qarabağ torpağının sefəsindən, tozluğundan, insanı özünə vurğun edən gözəl təbiətdən danışındı. Lakin bularla bərabər Azərbaycan xalqının tarixən yaşadığı əzablı günlərdən, dövrlərdən, zaman-zaman torpaqları-

Avşar kəndində öz simsarlarının, ya-xınlarının əhatəsində maskunlaşmış, elə o səbəbdən də Elmin qədim elat-lardan olan Avşar elində dünyaya göz açmışdı. Atası Əvəz kişi Birinci Qarabağ müharibəsi iştirakçı idi. Əvəz kişi vaxt hələ təzəcə yaranan və bəzi manələrə baxmayaraq inkişafə son dərəcə sürətlə can atan Xocavənd Rayon Polis Şöbəsinə polis nəfəri kimi çalışır, hem ictimai təhlükəsizliyin, asayışın keşiyində dayanır, hem də Vətən torpağı - Qarabağın müdafiə edirdi. Əvoz kişi boy-a-başa çatlığı Xocavənd rayonunun Əmirallar kəndinin müdafiəsində də iştirak edərək döyüş zamanı yaralanmışdı. Əmirallar kəndi 2 oktyabr 1992-ci ildə qanıqən erməni qəsbkarları tərəfindən vəhşicəsinə işğala ve yağmalanmağa məruz qaldığı zaman Elmin hələ dünyaya belə gəlməmişdi. Elminin qismətinə, bəxtiño nə bit an olsun öz dədə-baba torpağını, kəndini işğal etmək, ne də orada yaşaya və boy atı bilmək yazılmışdı. Lakin onun yerinə ömür boyu qəçqinliq həyatı yaşamağa məhkum olmaq, öz doğma torpağına uzaqdan həsrətə baxmaq yaxılmışdı. Ailənin Əmirallar kəndini işğal edən erməni qəsbkarlarından qaçaraq sağındığı ilk yerdə - Ağcabədi rayonunun Avşar kəndində dünyaya göz açan körpə Elmin ilk gündən ailənin sevilmisi, istəklisi, ümidi, pənahı olmuşdu. Qaçqinliq dövrünün ilk və ən ağır zamanlarında dünyaya gələn qayğısız körpə necə ağır, necə qayğılı və necə çətin bir dövrəndə dünyaya gəldiyindən xəbərsiz idi. Soyuq və saxtalı bir qış gündə, belə deyək ki, qışın oğlan çağında dünyaya göz açmasına baxma-yaraq körpə Elmin hər kəsin çırığının şaxta-sazağa toslım olduğu vaxtda öz ailəsinin ocağında ümid çırığını yandıra bilmədi, qaçqın otagının işinəsində səbəb olmuşdu. Bu ümid, pənah payı bütün ailəyə bəs idi və Elmin yaşayacağı 25 ili o ümidi - Qarabağın azadlığı ümidi, istəyi, arzusu ilə yaşayacaqdı...

Elmin ağlı kəsdiyil ilk vaxtlardan ailəsini, valideynlərini, evini, üstündə ayak açıb yeridiyi torpağını sevməyə və ona olan bağlılığını hiss etdirməyə, bildirməyə başladı. Vətənpərvər bir ailənin övladı olduğunun əlamətləri ağlı kəsəndən onda öks olunur. Valideynləri Elminin vətənini gələcəkdə necə böyük bir məhəbbətlə sevəcəyindən zərrə qədər şübhə etməməkə bərabər həm də öz valideynlik vəzifələrini yerinə yetirmək üçün Elmina ilk olaraq vətən sevgisini, torpaq sevgisini aşılayırdılar. Elmin bu sevgini canında, qanında hiss edərək böyüyürdü. Onun üçün sevgi kitabının ilk fəsli, ilk vərəqə, elə ilk sözü də Vətən olacaqdı. Qarabağ müharibəsinin qanlı-qadağlı günlərinə şəhidlik etmiş və o odun-alovun düz ortasında olmuş Əvəz kişi öz oğluна Qarabağdan, Xocavənddən, Əmirallar kəndindən tez-tez söz açırdı. O, Qarabağ torpağının sefəsindən, tozluğundan, insanı özünə vurğun edən gözəl təbiətdən danışındı. Lakin bularla bərabər Azərbaycan xalqının tarixən yaşadığı əzablı günlərdən, dövrlərdən, zaman-zaman torpaqları-

mızın mənfurlar tərəfindən elə keçirilmişdən, yaxın tarixdə illərlə qanıçən "qırmızı terror" rejiminin bizi ermənilərlə necə "qardaş" etdiyindən, sonda o "qardaşlar" in bizi kürəyimizdən necə biçaqladıqdan, bizi yurd-yuvamızdan necə qovdugundan və hansı qəddarlıqla qətlamlar etdiyindən də səhəb açırdı. Ona görə də Elmin əsaqlı illərini nağıllar aləmində yaşamamışdı. Çünkü yaşasayıdı, onda bu vəziyyətə barışmış bir çoxları kimi olardı. Onu gələcəyin fədakarı kimi, geleceyin xilaskar əsgəri, şəhidi kimi fərqləndirəcək ilə əlamətlər də elə bu idi. Elmin gece nağıllarla yatıb gündüzələr nağıllarla oynamırdı. O hətta ana laylası əvəzinə xalqımızın qəhrəmanlıq dəstənlərinin dinləyib yuxuya gedir, her gün keçidkə, her gün böyüdükcə doğma torpağına, vətənəna daha çox valeh olurdu. Ona görə də onda elə usaq yaşalarından vətən sevgisi, doğma torpağı, ocağa sonsuz məhəbbət hissəleri baş qaldırmış və bu hissələr Elminin 25 illik qısa, ancaq mənalı, şərəflə ömründə onu heç bir zaman tərk etməmiş, tədricən daha da yüksəlib özünən on böyük zirvəsinə qalxmışdı.

Elmin ilk təhsilini Ağcabədi rayon Avşar kənd 3 sayılı tam orta məktəbdə aldı. Sonra isə müyyən səbəblərdən onun ailə üzvləri Beyləqan rayonunun Türkələr kəndində məskunlaşdı. 2009-cu ilə dövlətimizin sonsuz qayğısı və diqqəti nəticəsində yurd-yuvasından didərgin olan Xocavənd sakinləri üçün Xocavənd şəhərciyi tikilənə qədər onun ailəsi həmin ünvanda yaşadı. Həmin il Elmin ailəsi ilə Xocavənd şəhərciyine köçüb və burada təhsilini Xocavənd rayon Salakətin kənd tam orta məktəbində davam etdirir, ömrü-nün sonuna qədər burada, dost-tanışlaşmanın arasında, Xocavənd sakinləri ilə bir yerde yaşayır. Əslində yaşadıqları yer onların öz kəndləri Əmirallar olmasa belə Elmin Xocavənd şəhərciyində sanki elə öz kəndlərində imiş kimi yaşayır və bir an önce doğma torpağına qayıtmağın arzusunu, xəyalını tururdu.

(Davamı var)



**Sevindik NƏSİBƏĞLÜ,**  
10-cu sinif şagirdi,  
şair-publisist, AJB üzvü